



Fəridə RƏHİMLİ  
f\_rehimli@rambler.ru

# ZƏRDABİNİN ÖLDÜRÜLƏN ARZULARI

**Peşə bayramımızı qeyd etdik. İstedadlar, böyük gözləntilər, umacaqlar, məddahlıqlar, yarınmalar, yaltaqlıqlar nəhayət ki... öz bəhrəsini gördü.**

Jurnalistlərimiz sənin hesabına şənləndilər, mükafatlandırıldılar, bayram etdilər, ad-sən qazandılar... ruhun şaddımı bütün bu olallardan, böyük ziyalı? Sənin arzuladığın, uğrunda canını fəda etdiyin "maariflənməmiz" ürəyincədirmi? Sən açdırın 140 yaşı olan qəzetiňin varisləri doğrudla bildimi arzularını? Amalın, məqsədin, yanğın, istəyin yerinə çatdım? İndi bircə anlığa bu dövrə gelib çıxsan və mətbuatımızı gözdən keçirsən nə düşünərsən - özünümü qınayarsan - mən bunun üçünüm özümü fəda etmişəm deyə? Gəlmə, böyük insan, bircə anlığa da gəlmə, çünkü sən düşündüyün, qurdüğün deyil, məddah, yaltaq, ikiüzlü, ədalətsiz, umacaqlı, "reket" mətbuat daha çox nəzərə çarpır indi.

Sade vətəndaşları demirəm, heç olmasa o jurnalistlərin çoxunun sənin haqqında, həyatın, məşəqqətlərin, üzüntülərin, məhrumiyyətlərin haqqında bilgiləri varmı? Sənin əslində kim olduğunu bilirlərmi?

Xalqın maariflənməsi yolunda həyatını, canını əsirgəməyən bu insanı yetərince tanrıraqmı?

Həsen bəy Zərdabi (Həsen bəy Məlikov) 28 iyun 1837-ci ildə Zərdab, G?y?ay q?zas?nda ana-dan olub. 28 noyabr 1907-ci ildə Bakıda vəfat edib. Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbietsünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəcilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk turkdilli qəzet - "?kin?i"nin naşiri (1875), Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan müəllimlərinin bi-

rinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906).

Onun varlığı xalqımıza nə verdi:

Milli mətbuatımızın banisi Hə-sən bəy Zərdabi ilk teatrı yaratdı, ilk qəzeti çıxardı, ilk xeyriyyə cə-miyyəti qurdı, milləti ayıltmağa çalışdı: "Biz öz xahişimizle bir-biri-mizə qul olmuşuq: Rəiyət padşa-ha, övret kişiyyə, uşaq ataya, nöker ağaya, şagird ustaya və qeyri qul deyil? Və buna səbəb bizim ata, baba adətləridir. Nə qəder böylə ol-sa, biz tərəqqi etməyəcəyik və edə bilmərik" yazdı.

Yeni ailənin təməlini qoydu. İlk dəfə Avropa təhsilli xanımla ailə qurdu və onu da xalqın maariflənməsinə cəlb etdi. Bakıda ilk qızlar gimnaziyasının açılmasına nail ol-du. Bakı Dumasının üzvü kimi şe-hər həyatında bir çox ilkərlə imza atdı. İlk milli operanın yaranması-nın ilhamvericisi oldu. Üzeyir bəy-dən musiqili bir teatr yaratmasını istədi.

Bəs biz ona nə verdik?

Fəaliyyətinə hər zaman xor bax-maşa başlandı. İçərişəhərdə təh-silli, üzüaçıq xanımıyla gəzərkən daşlandı. İlk xeyriyyə cəmiyyətləri-ni qurmaq istərkən, ona qapını göstərdilər. Açıdıq qəzeti, heç iki il keçməmiş, bağladıldı. Özü sürgün-nə göndərildi. Həyati illərlə həm milləti buxovlayan nadanlıqla mü-barizədə keçdi. 16 il həyat yoldaşı və övladlarıyla Zərdabda polis nə-zarətində yaşadı. Duma fəaliyyətində amansız, prinsipial mövqeyi-nə görə onu "Sünni Həsən" adlan-dırıldı. Lağ'a qoyuldu. 4 övladının başına min oyun açıldı.

Böyük qızı Pəri Sultan xanım Əlimərdan bəy Topçubaşı ilə ailə həyatı qurdugundan, Paris Sülh Konfransına qatılan eriylə Parisə getmişdi. O gedən oldu - Pəri xanım bir daha Bakıya dönə bilmədi, vətən həsrətileyə Parisdə dünyadan köcdü. Bakıda anası ilə qalan böyük oğlu Midhət 30-cu illər represiyalarının qurbanı oldu. Cümhu-riyyətin 100 tələbəsindən biri olan Səffet də bolşevik işgalindən sonra bir daha Bakıya gələ bilmədi, İstanbulda yaşadı və dünyasını və-təndən uzaqlarda dəyişdi. Təkcə Qərib Sultan xanım Bakıda qaldı, müəllimlik etdi və sonda ağılnı itir-

di...

Zərdabi ölümüyle də bir ilə im-za atdı. Bakıda görünməmiş bir dəfn mərasimi gerçəkləşdi.

Zərdabını 1907-ci ildə çox böyük hörmətə Bibiheybet məscidi ərazi-sində dəfn etdilər. Ancaq bolşevik dövründə "yol çəkilir" bəhanəsiylə məzarları köçürmək əmri verildi və zavallı Qərib Sultan xanım atasının sümüklərini Bakı tramvayına (!) qo-yub anasının şəhər qəbiristanlığın-dakı məzarının ayaq ucunda dəfn etdi.

1957-ci ildə Zərdabi yada düşdü və uzun axtarışlardan sonra onun qalıqlarının harda olduğu bilindi. Ağlıni itirmiş Qərib Soltan xanım hamını evdən qovur və atasının ha-rada dəfn olunduğunu heç kəsə de-mək istəmirdi...

Sonda Zərdabını Hənifə xanımın ayaq ucundan götürüb Fəxri Xiya-bandə dəfn etdilər. Bütün həyatı boyu ona dayaq olmuş və onun xal-qına xidmet etmiş Hənifə xanım tək buraxıldılar. Halbuki Fəxri Xiya-bandə yatmaq Hənifə xanımın da haqqıydı.

Vətən üçün, onun balalaları üçün bu xanım da böyük işlər gör-müşdü. Evdə məktəb açmışdı. Və-tən övladlarına pulsuz dərs demiş-di, ilk qadın xeyriyyə cəmiyyətini, ilk qız məktəbini yaradanlardan ol-muşdu. Bakı qız məktəbinə uzun il-lər rəhbərlik etmişdi.

**Yazımın məqsədi nədir? Zər-dabinin əsasını qoymağı mətbuatı layiqincə yaşada bildikmi? Birmənalı şəkildə cavab verə bıl-rəm ki - Yox! Nəinki yaşada bil-mirik, hətta onun zəhmətinin bir zərrəsini belə bugünkü bir qism jurnalistərin fəaliyyətində gör-mürəm. Kök sağlam olarsa, gövdə, budaq, yarpaq, meyvə də gö-zel olar, deyirlər. Amma nədənsə 140 ildir ki, o sağlam kökün üzə-rində sağlam mətbuat cürcəmir ki, cürcəmir. Məncə müasir mətbuatın sayesində onun arzuları qışırlaşdı, sonsuz oldu, ya da do-ğulsa da yanlış yola düşdü, üz-qarası oldu. "Sayı çox, sanbalı yox" mətbuatımızın müxtəlif ce-siddə, adda, mövqedə, statusda olan "əməksevər, "tərəqqipər-ve" jurnalistləri "adınız" müba-rək!**